

*Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının
2005-ci il 23 dekabr tarixli 159/5 sayılı
qərarı ilə təsdiq edilmişdir
(Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının
2009-cu il 26 yanvar tarixli 197/6 sayılı qərarı ilə
edilmiş əlavə və dəyişikliklərlə)*

**AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ GÖSTƏRİLƏN
AUDİTOR XİDMƏTLƏRİNİN DƏYƏRİNİN TÖVSIYƏ OLUNAN MİNİMUM
HƏDLƏRİ**

Sıra №-si	Auditor xidmətlərinin məzmunu	Auditor xidmətlərinin dəyərinin minimum həddi (manatla)
1.	<p>Maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin maliyyə (mühasibat) və vergi hesabatlarının auditi:</p> <p>a) işçilərin sayı 20 nəfərədək və ya illik dövriyyə 100 min manatadək olduqda</p> <p>b) işçilərin sayı 50 nəfərədək və ya illik dövriyyə 200 min manatadək olduqda</p> <p>c) işçilərin sayı 100 nəfərədək və ya illik dövriyyə 500 min manatadək olduqda</p> <p>ç) işçilərin sayı 150 nəfərədək və ya illik dövriyyə 800 min manatadək olduqda</p> <p>d) işçilərin sayı 150 nəfərdən və ya illik dövriyyə 800 min manatdan çox olduqda</p>	<p>1000</p> <p>2200</p> <p>3400</p> <p>4800</p> <p>10000</p>
2.	<p>Əmlakın qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi. Əmlakın qiyməti aşağıdakı kimi olduqda:</p> <p>a) 50000 manatadək</p> <p>b) 50001 manatdan 250000 manatadək</p> <p>c) 250001 manatdan 500000 manatadək</p> <p>ç) 500001 manatdan 1000000 manatadək</p> <p>d) 1000000 manatdan yuxarı</p>	<p>500</p> <p>2000</p> <p>3000</p> <p>4000</p> <p>5000</p>
3.	<p>Aparılan hesablamaların mürəkkəbliyi nəzərə alınmaqla, intellektual mülkiyyət obyektlərinin və nou-haunun qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi</p>	<p>2000</p>
4.	<p>Qiymətli kağızların emissiyası üçün rəylərin verilməsi</p>	<p>2000</p>

5.	<p>İl ərzində müəssisələrə və təşkilatlara mühasibat xidmətlərinin göstərilməsi:</p> <p>a) işçilərin sayı 20 nəfərədək olduqda b) işçilərin sayı 50 nəfərədək olduqda c) işçilərin sayı 200 nəfərədək olduqda ç) işçilərin sayı 200 nəfərdən çox olduqda</p>	<p>1800 2800 4000 5600</p>
6.	<p>Mühasibat və vergi uçotu, vergi qoyma üzrə ayrı-ayrı məsələlər üçün məsləhət xidmətlərinin göstərilməsi (1 adam/saat)</p>	<p>100</p>
7.	<p>Müəssisə və təşkilatlarda mühasibat uçotunun bərpası (təqvim ili üzrə):</p> <p>a) işçilərin sayı 50 nəfərədək olduqda b) işçilərin sayı 200 nəfərədək olduqda c) işçilərin sayı 200 nəfərdən çox olduqda</p>	<p>1500 3000 5000</p>
8.	<p>Hüquqi şəxslərin yaradılması məqsədilə təsis sənədlərinin işlənilib hazırlanması</p>	<p>500</p>
9.	<p>İqtisadi əsaslandırılmaların, biznes planlarının və digər layihələrin işlənilib hazırlanması</p>	<p>1000</p>
10.	<p>Nizamnamə fondunun formalaşdırılmasının auditi. Nizamnamə fondunun ümumi məbləği aşağıdakı kimi olduqda:</p> <p>a) 10000 manatadək b) 10001 manatdan 50000 manatadək c) 50001 manatdan 100000 manatadək ç) 100001 manatdan 500000 manatadək d) 500001 manatdan 1000000 manatadək e) 1000000 manatdan yuxarı</p>	<p>500 1000 1500 2000 2500 3000</p>
11.	<p>Bələdiyyələrin auditi. Ümumi gəlirlərin məbləği aşağıdakı kimi olduqda:</p> <p>a) 5000 manatadək b) 5001 manatdan 10000 manatadək c) 10001 manatdan 20000 manatadək ç) 20000 manatdan yuxarı</p>	<p>100 300 500 1000</p>
12.	<p>Qeyri-hökumət təşkilatlarının auditi. Aldıqları qrantların məbləği aşağıdakı kimi olduqda:</p> <p>a) 5000 manatadək b) 5001 manatdan 10000 manatadək c) 10001 manatdan 20000 manatadək ç) 20001 manatdan 50000 manatadək d) 50001 manatdan 100000 manatadək e) 100001 manatdan 200000 manatadək ə) 200000 manatdan yuxarı</p>	<p>250 300 500 1000 2000 3000 4000</p>

13.	Xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin auditi. Baş ofis tərəfindən xərclərin maliyyələşdirilməsi aşağıdakı kimi olduqda: a) 100 min manatadək b) 100 min manatdan 300 min manatadək c) 300 min manatdan 600 min manatadək ç) 600 min manatdan 1000000 manatadək d) 1000000 manatdan yuxarı	500 1000 2000 3000 4000
------------	--	-------------------------------------